



## PRES RELİZ

### “Azərişaaatservis” MMC

Azərbaycan, Bakı, AZ 1108, Dərnəgül qəs., 11-ci Dağlıq k., 3105  
Tel.: (+994 12) 447 70 03 (04) Faks: (+994 12) 565 04 54

www.azerinsaat.com

## “Azərişaaatservis” MMC Ələt-Masallı avtomobil yolunun 1A (km 0 – km 9) hissəsinin tikintisini davam etdirir.

“Azərişaaatservis” MMC  
Bakı, Azərbaycan  
2010/04/28

2009-cu ilin may ayından icrasına başlanan “Ələt-Masallı avtomobil yolunun 1A (km 0 – km 9) hissəsinin tikintisi” layihəsi regionun ən böyük yol və dəmir yolu tikintisi şirkətlərindən biri olan “Azərişaaatservis” MMC tərəfindən həyata keçirilir. Hazırda Şirkət layihə üzrə tikinti işlərini sürətlə davam etdirir.

Beynəlxalq əhəmiyyətli “Ələt-Masallı avtomobil yolunun 1A hissəsinin tikintisi” layihəsinə əsasən tikiləcək əsas yolun uzunluğu 9 kilometr, köməkçi yolların uzunluğu 7,69 kilometr, torpaq yatağının eni isə 27,5 metrdir. I dərəcəli avtomobil yolu olaraq nəzərdə tutulan bu yolun üstündə 2 yol ötürücüsü və 1 yeraltı mal-qara keçidi də tikilir. Hazırda yol ötürücülərinin tikintisinin 37 %-i, mal-qara keçidinin isə 86 %-i başa çatdırılıb. 4 hərəkət zolağından ibarət olacaq avtomobil yolunun hər bir hərəkət zolağının eni 3,75 metrdir. Ümumilikdə layihə üzrə 86 000 m<sup>3</sup> asfalt, 1 315 000 m<sup>3</sup> torpaq işlərinin görülməsi nəzərdə tutulub. Torpaq işlərinin 61 %-i artıq başa çatdırılıb. 1 268 698 AZN həcmində olan kommunikasiya xətlərinin köçürülməsi işlərinin isə 86 %-i başa çatdırılıb. Layihənin icrası üçün 80-ə yaxın texnika və avadanlıq və 300-ə yaxın işçi cəlb edilib. Ümumilikdə isə layihə üzrə nəzərdə tutulan bütün işlərin 34 %-i başa çatılıb.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-sinin sifarişi və Dünya Bankının maliyyələşdirməsi ilə həyata keçirilən “Ələt-Masallı avtomobil yolunun 1A (km 0 – km 9) hissəsinin tikintisi layihəsi” üzrə işlərin 2010-cu ilin noyabr ayınadək başa çatdırılması nəzərdə tutulub.

*2003-cü ildə qurulan “Azərişaaatservis” MMC Azərbaycanda və Qafqaz regionunda yüksək keyfiyyətli xidmətlər göstərməklə yol və dəmiryolu tikintisi sahəsində liderlik iddiasında olan bir şirkətdir. Şirkət əsas fəaliyyət dairəsi olan avtomobil və dəmiryolu tikintisində A-dan Z-yə bütün növ xidmətləri öz imkanları hesabına həyata keçirir.*

### **Mətbuat üçün əlaqəli şəxs:**

**Kənan KƏRİMLİ**, İctimaiyyətlə Əlaqələr və Mətbuat üzrə Meneceri

**Tel.:** (+994 12) 447 70 03 (04)

**Mob.:** (+994 55) 208 20 87, (+994 50) 255 38 86

**E-mail:** k.karimli@azerinsaat.com

**www.azerinsaat.com**